

"Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri" rubrikasında türk dünyasının böyük ozanı, göyçəli aşiq Ələsgər, onun erməni vandallığına məruz qalan məzarı və dağılan qəbirüstü abidəsi barədə danışacaqıq. "Adım Ələsgərdir, Goyçə mahalim" deyən sənətkar 1821-ci ilin mart ayında Goyçə mahalının Ağkilsə kəndində doğulub.



Dülgərliklə məşğul olan atası Alməmməd kişi kəndin sayılib-seçilən, hörmətli şəxslərin-dən biri olub. Öz sevimli sənəti ilə yanaşı söz sənətinə də meyl edir, sinədən arabir bayatı, qoşma, gərəyli söyləyirdi.

Ustad aşığın tədqiqatçıları yazırlar ki, Alməmməd kişinin ailəsi böyük olub: dörd oğlu, iki qızı vardi. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Goyçə mahalının kəndlərində satır, 8 nəfərlik külfətini bir qarnı ac, bir qarnı tox dolanırdı.

Uşaqları böyüdükcə Al-məmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyacılarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalır. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.

Təbiətə mülayim, insan-pərvər bir şəxs olan Kərbəlayı Qurbanın Səhnəbanı adında

10-12 yaşlı bir qızı vardi. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardi. Var-dövləti çox olduğuna görə mahalda ona "pullu Məhərrəm" deyirdilər. O, Səhnəbanını öz oğluna almaq isteyirdi. Buna görə gencərin bir-birinə olan məhəbbətindən xəber tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərinə Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının ve ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hədislərinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəsle qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamisini hafızesinde saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.

# Göyçənin Ağkilsəsində Aşıq Ələsgərin məzarını ermənilər necə dağıtdı...

Yaradıcılığından bəhs edən tədqiqatçılar qeyd edirlər ki, aşiq Ələsgər Ağ Aşığın şəyirdi Qızılvəngli aşiq Aliya qulluq edib, sənətin sırlarını ustadından öyrənib, özü də çoxlu şeyirdər yetişdirib. Ustad aşiq Azərbaycan poeziyasında, xüsusən də aşiq şeir şəkillərinin formallaşmasında xüsusi rola malikdir. Dodaqdəyməz, müxəmməs, qifləbənd, təcnis, cığalı təcnis, gərəyli, divani, dil-dönəm və sair şeir növləri aşiq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkil-də bürüze verməkdədir.

Xalq şairi Səməd Vurğun öz çıxışlarının birində belə deyirdi: "Hansı mövzuya əl atram, hansı daşı qaldırıram altında dədə Ələsgərdən bir nişanə görürəm".

Məlumatlara görə, 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törtəndiyi qırğın nəticəsində Goyçə mahalının var-yoxu talanır, əhalisi isə öz də-də-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olur. Aşıq Ələsgərin özü də, ailəsi də qaçqın-köökün kimi Kəlbəcərin Yanşaq kəndində yaşayır. Tədqiqatçıları bildirir ki, ii ki ildən sonra ustad aşiq Tərtərə köçür və bir neçə ay da orada qalır. Tədqiqatçıları yazır ki, bu yerlərin hər birində aşığı hörmətə qarşılısalardır, onun ürəyi-gözü Goyçədə idi. Qəlbi

tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murov, Muşoy dağları, Xaçbu-laq yaylağı üçün darixirdi.

Nəhayət, 1921-ci ildə, 100 yaşının tamamında o, Ağkilsəyə qayıdır, ömrünün son illərini doğma kəndində yaşayır.

*Səksəni, doxsəni keçibdir yaşı,*

*Əzrayıl həmdəmim, məzar yoldaşım.*

*Gor deye tərpənir bələli bəsim,*

*Daha köç təbilin çal, qoca baxtim.*

Aşıq Ələsgər 1926-ci il martın 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olunub. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini top-layıb yazıya alıb və neşr edilər. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub. Bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi neşri hazırlanıb və və çap edilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı yazar ki, Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə böyük ozanımız aşiq Ələsgərin 150 illik yubileyi ümumxalq bayramı kimi qeyd olunub. Professor Qasımlı onu da vurğu-

layır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə ustad aşığın 150 illik yubileyi Moskvada, Kremlin Qurultaylar Sarayında keçirilib. Yenə də ulu öndərin təşəbbüsü ilə doğma Goyçə mahalında ustadın büstü ucaldılmışdır. İllər boyu ustad aşığın məzarüstü abidəsi, məzarı saz-söz sevələrin ziyarət yeri olub.

Lakin 1988-ci ildə soydaşlarımız öz dədə-baba yurduların-zorla deportasiya edilir.

Aşıq Ələsgərin Basarkeçər rayonunun Ağkilsə kəndindəki abidəsi də, müqəddəs məzarı da erməni vandallızmına məruz qalıb. Məlumatlara görə, erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıdılalar.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il fevralın 18-də "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" ve 2021-ci il noyabrın 30-da Bakı şəhərində "Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında" sərəncamlar imzalayıb. İki il əvvəl ustad aşığın 200 illik yubileyi ölkəmizin hər bir yerində qeyd edildi.

Aşıq Ələsgərin doğulduğu, dəfn edildiyi Goyçə mahalı həzirdə yağı əlinədərdir. Gün gələcək, ustad aşığın doğma kəndinə də yollar açılacaq və orada onun abidəsi yenidən ucaldılacaq.

*İradə SARIYEVA*